

**Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Sual 1. Aşağıdakılardan hansı "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda müəyyən olunmayıb?

- a) Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəlmişdir.
- b) Sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına yönəlmişdir.
- c) Dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
- d) Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu qanun əsasında cinayət məsuliyyətinə cəlb edirlər.

Sual 2. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun məqsədi kimi müəyyən olunmayıb?

- a) dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi
- b) peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi
- c) peşəkar kadrların korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması
- d) dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi

Sual 3. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiya anlayışının tam və düzgün olduğu cavab variantını tapın?

- a) Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
- b) Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsidir.
- c) Korrupsiya - fiziki və hüquqi şəxslər tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
- d) Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Sual 4. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri deyil?

- a) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər
- b) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər
- c) inzibati vəzifə tutan dövlət qulluqçuları
- d) yardımçı vəzifə tutan dövlət qulluqçuları

Sual 5. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri deyil?

- a) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
- b) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər
- c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər
- d) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

Sual 6. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilmirlər?

- a) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər
- b) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər
- c) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
- d) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər

Sual 7. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiqi ilə bağlı hansı fikir yalnışdır?

- a) "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində tətbiq edilir.
- b) "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun onun ərazisindən kənarda Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
- c) "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun onun ərazisindən kənarda Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
- d) "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun onun ərazisindən kənarda Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.

Sual 8. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiyaya qarşı mübarizəni kimlər həyata keçirir?(Tam və düzgün cavabı müəyyən edin)

- a) Bütün dövlət orqanları səlahiyyətləri çərçivəsində
- b) Bütün vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində
- c) Bütün dövlət qulluqçuları səlahiyyətləri çərçivəsində
- d) Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində

Sual 9. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni kimlər həyata keçirir?(Tam və düzgün cavabı müəyyən edin)

- a) hüquq mühafizə orqanları
- b) dövlət orqanlarının rəhbərləri
- c) cinayət təqibi orqanları
- d) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Sual 10. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını hansı orqan həyata keçirir ?

- a) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi
- b) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
- c) Dövlət Qulluğunu İdarəetmə Şurası
- d) Azərbaycan Respublikası Baş Prokurorluğu

Sual 11. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının səlahiyyətləri hansı hüquqi aktla təsdiq olunub?

- a) fərmanla təsdiq olunan Əsasnamə ilə
- b) qanunla təsdiq edilən Əsasnamə ilə
- c) nizamnamə ilə
- d) konstitusiya qanunu ilə

Sual 12. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməli olduğu məlumatlar hansı maddədə öz əksini tapmışdır?

- a) Korrupsiya ilə əlaqədar hüquqpozmalər
- b) Maliyyə xarakterli tələblər
- c) Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət
- d) Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti

Sual 13. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məlumatları təqdim etməli deyillər?

- a) mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə
- b) vergitutma obyektı olan əmlakı barədə
- c) kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə
- d) şərti maliyyə vahidinin min misli miqdarından yuxarı olan borcu barədə;

Sual 14. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məlumatları təqdim etməli deyillər?

- a) şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə
- b) şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə
- c) şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə
- d) mənbəyini, növünü və məbləğini göstərməklə hər ay öz gəlirləri barədə

Sual 15. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə "Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət"lə bağlı hansı fikir yalnışdır?

- a) vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edirlər.
- b) bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.
- c) vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin inzibati məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.
- d) Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

Sual 16. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə hansı qaydada cəlb oluna bilərlər?

- a) həmin qaydalara riayət edilməklə
- b) ümumi əsaslarla
- c) məhkəmə qaydasında
- d) qanunla müəyyən olunmuş qaydada

Sual 17. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə hansı hallar istisna olmaqla vəzifəli şəxslərin yaxın qohumları, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər?

- a) seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla
- b) təyinatlı vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla
- c) qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla
- d) Ümumiyyətlə istisna yoxdur.

Sual 18. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra hansı müddətdə həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır?

- a) 1 ay
- b) 30 gün
- c) 2 ay
- d) 60 gün

Sual 19. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə "yaxın qohumların birgə işləməsinə yol verilməməsi" maddəsi ilə bağlı hansı fikir yalnışdır?

- a) Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
- b) Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməlidirlər.
- c) Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər qanunvericiliklə müəyyən olunmuş müddət ərzində digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilməzlər.
- d) Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməsi mümkün olmadıqda həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Sual 20. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə "Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər" maddəsi ilə bağlı hansı fikir yalnışdır?

- a) Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
- b) Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
- c) Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz.
- d) Müəyyən olunmuş məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

Sual 21. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə kimin rəyini öyrənməlidir?

- a) dövlət orqanının rəhbərinin
- b) birbaşa rəhbərinin
- c) heç birinin
- d) hər birinin

Sual 22. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq nəyin əldə edilməsi qadağan olunur? ?(Tam və düzgün cavabı müəyyən edin)

- a) maddi nemətlərin
- b) sair nemətlərin
- c) güzəştlərin və ya imtiyazların
- d) maddi və sair nemətlərin

Sual 23. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs nə etməlidir? ?(Tam və düzgün cavabı müəyyən edin)

- a) onlardan imtina etməlidir.
- b) dövlət orqanının rəhbərinə məlumat verməlidir.
- c) birbaşa rəhbərinə məlumat verməlidir.
- d) sadə qonaqpərvərlik olaraq qəbul etməlidir.

Sual 24. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilsə, o, bu barədə kimə məlumat verməlidir? ?(Tam və düzgün cavabı müəyyən edin)

- a) dövlət orqanının rəhbərinə
- b) birbaşa rəhbərinə
- c) heç birinə
- d) hər birinə

Sual 25. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilsə, bu halda qeyd olunanlar vəzifəli şəxsin işlədiyi dövlət orqanına hansı qaydada təhvil verilməlidir?

- a) akt üzrə
- b) protokol əsasında
- c) əmr əsasında
- d) müvafiq qərarla

Sual 26. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalar ibarətdir? ?(Tam və düzgün cavabı müəyyən edin)

- a) bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan
- b) yalnız korrupsiya hüquqpozmalarından
- c) yalnız korrupsiyaya şərait yaradan hüquqpozmalardan
- d) heç biri

Sual 27. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə aşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmadır?

- a) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi
- b) xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi
- c) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi
- d) xidməti vəzifəsinin (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq

Sual 28. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə aşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmadır?

- a) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi
- b) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi
- c) müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildiren hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi
- d) statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək

Sual 29. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə aşağıdakılardan hansı korrupsiya hüquqpozmasıdır?

- a) statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək
- b) müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildiren şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi
- c) statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə etmək
- d) normativ hüquqi aktların və digər orqanların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

Sual 30. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə aşağıdakılardan hansı korrupsiya hüquqpozmasıdır?

- a) qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək
- b) qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək
- c) vəzifə tutduğu və ya ona təbə olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək
- d) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi

Sual 31. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə aşağıdakılardan hansı korrupsiya hüquqpozmasıdır?

- a) fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafeələrinin həyata keçirilməsində süni maneələr yaratmaq
- b) sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək
- c) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi
- d) statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək

Sual 32. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə bu qanunda nəzərdə tutulan hallardan başqa korrupsiya ilə əlaqədar digər hüquqpozmalar başqa hansı qanunvericilik aktlarında müəyyən oluna bilər? (Tam və düzgün cavabı müəyyən edin)

- a) vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında
- b) dövlət orqanının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında
- c) dövlət qulluqçularının fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında
- d) Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın aktlarında

Sual 33. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı hansı məsuliyyət nəzərdə tutulmayıb?

- a) intizam
- b) hüquqi
- c) inzibati
- d) cinayət

Sual 34. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri hansı qanunvericilik aktı ilə tənzimlənir? (Tam və düzgün cavabı müəyyən edin)

- a) “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla və digər qanunvericilik aktları ilə
- b) yalnız “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla
- c) “Cinayət Məcəlləsi” ilə
- d) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunla

Sual 35. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə “Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti” maddəsi ilə bağlı hansı fikir yalnışdır?

- a) Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
- b) Vəzifəli şəxs tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
- c) Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
- d) “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, müəyyən olunmuş xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada mülki-hüquqi məsuliyyətə səbəb olur.

Sual 36 “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə hansı orqana məlumat verir?

- a) vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına
- b) müvafiq seçki komissiyasına
- c) seçildiyi yerli özünüidarəetmə orqanına
- d) Məhkəmə-Hüquq Şurasına

Sual 37. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə hansı orqana məlumat verir?

- a) vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına
- b) müvafiq seçki komissiyasına
- c) seçildiyi yerli özünüidarəetmə orqanına
- d) Məhkəmə-Hüquq Şurasına

Sual 38. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə müvafiq seçki komissiyası bu barədə materiallar ona daxil olduğu gündən hansı müddət ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir? (Tam və dolğun cavabı müəyyən edin)

- a) bir həftə ərzində
- b) beş gün ərzində
- c) on gün ərzində
- d) üç gün ərzində

Sual 39. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində hansı aktda nəzərdə tutulmuş tədbirlər görülür?

- a) “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda
- b) Seçki Məcəlləsində
- c) Cinayət Məcəlləsində
- d) Əmək Məcəlləsində

Sual 40. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə hansı orqana məlumat verir?

- a) Ədliyyə Nazirliyinə
- b) Konstitusiya Məhkəməsinə
- c) Məhkəmə-Hüquq Şurasına
- d) Ali Məhkəməyə

Sual 41. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda hansı məsuliyyətə səbəb olur?

- a) Onlar inzibati qaydada cərimə edirlər.
- b) Qanunla müəyyən edilmiş qaydada cərimə edilir.
- c) Cinayət-hüquqi tədbirlər tətbiq edilir.
- d) Fəaliyyətinə xitam verilir.

Sual 42. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda hansı məsuliyyətə səbəb olur?

- a) Onlar inzibati qaydada cərimə edirlər.
- b) Qanunla müəyyən edilmiş qaydada cərimə edilir.
- c) Cinayət-hüquqi tədbirlər tətbiq edilir.
- d) Fəaliyyətinə xitam verilir.

Sual 43. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslərin hərəkətləri cinayət tərkibi yaratdıqda hansı məsuliyyətə səbəb olur?

- a) Onlar inzibati qaydada cərimə edirlər.
- b) Qanunla müəyyən edilmiş qaydada cərimə edilir və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
- c) Yalnız cinayət-hüquqi tədbirlər tətbiq edilir.
- d) Fəaliyyətinə xitam verilir.

Sual 44. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə” maddəsi ilə bağlı hansı fikir yalnışdır?

- a) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.
- b) Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir.
- c) İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər.
- d) Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını dövlət orqanının rəhbərinə bildirməlidir.

Sual 45. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən hansı müddətdə məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir? (tam və dəqiq cavabı müəyyən edin)

- a) 10 iş günü ərzində
- b) 20 iş günü ərzində
- c) 1 ay ərzində
- d) 10 gün ərzində

Sual 46. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə araşdırma hansı qanun ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır?

- a) “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun
- b) “Vətəndaşların müraciətləri haqqında” qanun
- c) “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanun
- d) “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanun

Sual 47. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə hansı şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz?(Tam və düzgün cavabı seçin)

- a) Barəsində məlumat verilən şəxsə
- b) Araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə
- c) Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə
- d) Dövlət orqanının rəhbərinə

Sual 48. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı kimə təqdim etmək hüququna malikdir?

- a) yuxarı dövlət orqanına
- b) müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə
- c) korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara
- d) yuxarı vəzifəli şəxsə

Sual 49. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı hara təqdim etmək hüququna malikdir?

- a) məhkəməyə
- b) səlahiyyətli struktur bölməyə
- c) idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara
- d) hüquq-mühafizə orqanlarına

Sual 50. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda aşağıda göstərilənlərdən hansının onun konfidensiallığını təmin etməsi nəzərdə tutulmayıb?

- a) səlahiyyətli struktur bölmə
- b) idarə, müəssisə və ya təşkilatın rəhbəri
- c) korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar
- d) məhkəmə

Sual 51. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barəsində məlumatın açıqlanması hansı halda mümkündür?

- a) şəxsin şifahi razılığı olduqda
- b) şəxsin yazılı razılığı olduqda
- c) səlahiyyətli struktur bölmənin yazılı razılığı olduqda
- d) dövlət orqanının rəhbərinin şifahi razılığı olduqda

Sual 52. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna qarşı hansı hərəkətlərin edilməsinin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olması müəyyən olunmayıb?

- a) hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq
- b) maddi və ya mənəvi ziyan vurmaq
- c) tənqid etmək
- d) şərəf və ya ləyaqətini alçaltmaq

Sual 53. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində hansı halda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirlərinin tətbiq ediləcəyi müəyyən olunmayıb?

- a) öldürməklə hədənin icra ediləcəyi
- b) zor tətbiq ediləcəyi
- c) əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə
- d) şəxsiyyətinin təhqir ediləcəyi

Sual 54. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında hansı qanun ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir?

- a) “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanun ilə
- b) “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun ilə
- c) “Vətəndaşların müraciətləri haqqında” qanun ilə
- d) heç biri

Sual 55. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” maddəsi ilə bağlı hansı fikir yalnışdır?

- a) İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
- b) Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
- c) İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
- d) “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin

özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında da tətbiq olunur.

Sual 56. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri ilkin olaraq hansı qaydada olaraq dövlət nəfinə ödənilir?

- a) məcburi
- b) könüllü
- c) məhkəmə tərəfindən
- d) inzibati qaydada

Sual 57. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə işə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə hansı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülmə bilər?

- a) mülki prosessual
- b) cinayət prosesual
- c) inzibati məcəllə
- d) əmək məcəlləsi

Sual 58. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar hansı subyektlər tərəfindən ləğv edilə bilər?(Tam və düzgün cavabı seçin)

- a) müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən
- b) müvafiq dövlət orqanları tərəfindən
- c) müvafiq dövlət orqanları tərəfindən və yaxud digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən
- d) müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən

Sual 59. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun nə vaxt qəbul olunub?

- a) 13 yanvar 2004-cü il
- b) 13 yanvar 2005-ci il
- c) 23 yanvar 2004-cü il
- d) 01 yanvar 2005-ci il

Sual 60. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun nə vaxt qüvvəyə minib?

- a) 01 yanvar 2006-cı il
- b) 13 yanvar 2005-ci il
- c) 23 yanvar 2004-cü il
- d) 01 yanvar 2005-ci il